

# XƏLƏFLİNİN ƏDƏBİ KƏŞFİ: VƏTƏN ULDUZU!



**ŞAKİR ALBALİYEV**  
filologiya üzrə fəlsəfə doktoru, dosent

(Əvvəli ötən sayımızda)

Bütün bunlar isə Ulduz Qasımın həyat həqiqətlərinin söykəndinini göstəricisi. Qarabağnamə münaşılının dayarlı ədəbi nümunələr müləllisi olduğunu inikasıdır.

Ə.Xələflinin "Xocalı şikəstəsi" romanının təhlilini keçməzdən önce Xocalı faciəsi haqqda ümumi məlumatları diqqət önüne gatırır və göstərir ki, "Ədəbiyyat, incəsənat, o cümlədən kino, teatr bu dəhşətli faciəni bədi obrazlarla dünyanın düşüncə mərkəzini gatırmağa davam edir" (s.98). Daha sonra U. Qasımın yaradılığının üstüne gəlir, onun bu mövzuda yazdığı öseri haqqda söz açmaga belə bir keçid alır: "Ulduz Qasımın nəşr yaradıldığı da (o, ədəbiyyata səirələr, publisistik yazıları ilə tanınmış, ayri-ayrı vaxtlarda esseləri ilə gündəmdə olub. Hekayələri Azərbaycan, Türkiyə və Rusiya mətbuatında

müxtəlif vaxtlarda işq üzü görüb) roman janrı xüsusi yer tutur. Onun "Qürböt zöhrəsi" öserinin ədəbi təhlil müstəvisindəki öseri göstərdi ki, müəllifin güclü nəşr imkanları var. O, həyat hadisələrini çox böyük istedadla ümumiləşdirir bilir. Hayatı bütün mürəkkəbliliklərə yazıya gətirmək imkanına malikdir.

Sənətkarın həyata bölediyi, məlumat dolğunluğu ilə qolomə aldığı və müyyən menadə bir-birini təmamlayan öserləri var ki, sərisinə görə ədəbi tonqid trilogiya adlandırılaraq bu öserləri: "Xocalı şikəstəsi", "Solmayan nərgiz", "Qarabağda qiyamot".

Öslinə qalsa, ümumiyyətə, Ulduz Qasımın öserlərinin hamısı - yaradıcılığın bütövlükliyi bir hayatın xronikası təsirini bağışlayır. Amma konkret, ayrılıqda götürüldükde trilogiya kimi təqdim olunan öserlərin mahiyyəti, mözəmnunu nə qədər facianı olsa da, bəi xalqın özünüñ tarixi təleyi uğrunda mübarizənin bədi salnaməsi olduğunu inkar etmək olmaz.

Bələliklə, biz trilogiyanın ilk öseri ilə yaxından tanış olmaq imkani qazanırıq; bu, "Xocalı şikəstəsi" romanıdır. Öserin mahiyyəti, müəllifin hadisələrə münasibəti, bütövlükde hadisələrin özü canlı şəkilde kifayət qədər dolğunluğu və inandırıcılığı ilə göründür asərə.

Har bir öserin haqqında röyci münasibəti ilkinidir. Cox vaxt bu röy (klassik eñənoyə uyğun olaraq) nəşriyyatlar imzasız olaraq təqdim edirdilər və öser həmin röy ösəsində çap olunurdu. Nəşriyyat qeydləri da elə həmin röyle kitabın önündə yer alır" (s.99-100).

Bələcə, müəllif yazarının öserlərindən ara-sira fragmentlər gotirmək işığında romanın ədəbi təhlili ni apıran və sonda çox dayarlı bir mühəlizə-nəticəçəyə gəlir: "Hər halda insan daha çox tərbiyənən övladıdır".

"Dəmir yumruq" Xocalı qisasını alb. Amma hələ dəhə əvvəl Azərbaycan yazarlığı bu qisası alb. Ermeniləri ifşa etməklə, erməni balası Mərdənəni ənsan kimi böyütmeklə.

İnanıram ki, "Xocalı şikəstəsi" unudulmayıcaq.

Amma yaraların da sağalacağına inanıram" (s.194).

Bax bələcə, Ə.Xələflinin özünxəs təhlil yolu ilə

Ulduz Qasımın irihəcmli ösərlərinin ideyasını - qayosını, mahiyyətini açıb göstərir və ösərlərinin fondaşında yazardığı söxşiyatına belə qiymət verir: "Vəton üçün yanın Ulduz" ... Bu qeydlərə tösadüf başlıq deyil. Artıq dəfələrlə qeyd etdiyim kimi, Ulduz "Qaçaq Aslan" romanını ürkə qanı ilə yazıb. Nəcəki, Qarabağ salnamələrini iżtirabları ilə, qolbəyinənləri ilə yaradıb.

Ulduz sözün hoqiqi monasında savaşçıdır. O, zahirin çox sakit göründür, - az qala adadına belə tosovvr yaradır ki, o ömrü boyu bir dəfə də əsəbləməyib, - ağrısını içinde çəkon yazı ohlidir. Təkcə onun hansı müqavimətlərə dəfə etdiyini tösvürü edə bilsək, bu cansız, qalımsız qadının daxilən necə böyük qüdrət sahibi olduğunu dork etmək çətin olmaz. O, əhatasında olanların müqavimətinin qıraraq, yorulmadan yazı savaşçı apararaq, ösərlərinə necə nail olubsa, yaratıqlarını da elə iradəsənə inanımla işıqlığa çıxara bilib. Ulduz vətəndən uzaqda yanadınya yaşamaqın, oda tutularaq yaratmaqın örnəyidir" (s.365-366).

Sonda Ə.Xələflinin "Vəton üçün yanın Ulduz" ifadəsinə bir az da yüksəcmədirilmiş şəkildə ifadə edirdim: "Vəton Ulduzu!". Bəli, deyirlər ki, gəyida hər kesin bir ulduzu var. Ulduz Qasımın valideynləri ad verəndo, görünür, ilahi hikmətin dijətisi rol oynayın. Bir tapmacamızın da özük qatında bir mifologiyi inam gizləndir. "O nadir ki, göydən düşdü yapişdır". Bu tapmacanın cavabı addır - insannın adı. Görünür, ulularımız insanın adı ilə təleyi arasdıda ilahi bir nizam-uyarlıq görmüşlər, insanın təleyi kimi admın da ilahidən - göydən ("göydən düşdü" şəkildə bu tapmacada ifadə olunub) göydüyüni düşünmişlər. "Adım mən qoydım, təleyini do Allah versin" deyimləndən adla tale paralel şəkildə düşüncə ifadəsinə tərif. Bəli, Ulduz Qasım da vəton ulduzudur. Ösərləri vasitəsilə vətonimizin parlayan - sayıştan Ulduzu. Planətlər, ulduzlar zamanbazarı, kaşf olunub elm alməндında, Ə.Xələflə bəzim ədəbi aləmimizdə bir Ulduz keşf etdi: "Vəton ulduz". Vətonimizi Ulduz həmişə yeni-yeni ösərlərlə par-par yansın-parlasın!